



AZERBAIJAN 2017

**41ST WORLD SCOUT
CONFERENCE**

**13TH WORLD SCOUT
YOUTH FORUM**



Address:

Azərbaycan Skautlar Assosiasiyası
507 – 513 İsmayil bəy Qutqashinli
Baku, Azerbaijan AZ 1073

GSM: +994774517111
e-mail: Info@wsc2017.az
website: www.wsc2017.az

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir

8 Avqust 2017-ci il, Qəbələ, Azərbaycan: 133 ölkədən 327 gəncin iştirakı ilə **13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF)** keçirilir. İştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan **Dünya Skaut Gənclər Forumu (ÜSGF)** 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.

İştirakçılar Forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı **360 Market Place** gözləyir. Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusunə, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparmacaqlar.

Forum çərçivəsində «Mədəniyyətə axşamı» təşkil olunacaq. Axşamda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcəklər. Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcəkdir.

Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcəkdir. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.

Forumun sədri və hazırkı gənc məsləhətçi Jeremi Apert qeyd etdi ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və Hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır.

13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədləri səsəndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcəkdir.

Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaqdır.

Tədbirdə akkreditasiyadan keçmək üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

[+994 552100567](tel:+994552100567) Nigar Babayeva

press@wsc2017.az



**AZƏRBAYCAN SKAUTLAR
ASSOSIASİYASI**



AZERBAIJAN 2017

41ST WORLD SCOUT CONFERENCE

13TH WORLD SCOUT
YOUTH FORUM



Address:

Azərbaycan Skautlar Assosiasiyası
507 – 513 İsmayil bəy Qutqashinli
Baku, Azerbaijan AZ 1073

GSM: +994774517111
e-mail: Info@wsc2017.az
website: www.wsc2017.az

Məlumat üçün:

Dünya Skautlar Hərəkatı Təşkilatı – Dünyanın ən qabaqcıl gənclər hərəkatı olaraq 1907-ci ildə Lord Baden-Paul tərəfindən yaradılıb. Bu təşkilata üzv olan milyonlarla gənc, aktiv vətəndaş kimi cəmiyyətdə müsbət dəyişikliklərin edilməsində rol oynayırlar.

Dünya Skautlar Hərəkatı Təşkilatı özündə 165 Milli Skaut Təşkilatını və 40 milyon üzvü birləşdirir.

Rəsmi internet resursu: www.scout.org

Azərbaycan Skautlar Assosiasiyası –ASA- Azərbaycan Respublikasının Gənclər Milli Assambleyasının üzvü olaraq 20 avqust 2000-ci ildən Dünya Skautlar Hərəkatının üzvüdür. ASA 11 oktyabr 1997-ci ilində yaradılıb. Azərbaycanın 16 regionunu əhatə edir və 1750 üzvü var.

Rəsmi sosial şəbəkə ünvanı: Azərbaycan Skautlar Assosiasiyası

Məlumat üçün: info@scout.az

Dünya Skaut Gənclər Forumu – Bu platforma 18-26 yaşlı gənc liderlər arasında ideya və ünsiyyət mübadiləsini həyata keçirir.

Dünya Skaut Konfransı – Skautlar Hərəkatının idarəedici və “dəqiq seçilmiş Assambleya” orqanıdır. Bu təşkilatda Dünya Skaut Təşkilatının üzv ölkələrin nümayəndələri təmsil olunur.

Tədbirlər haqqında geniş və ətraflı məlumatı tədbirin rəsmi internet saytında www.wsc2017.az və ya Facebook səhifəsində ala bilərsiniz. - www.facebook.com/wsc2017.



AZƏRBAYCAN SKAUTLAR
ASSOSIASİYASI